

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsaitərinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlə mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər Ermənistan etrafında halqanın daralmaqdadır. Belə görünür ki, işgalçi ölkənin indiki Qarabağ siyasetini davam etdirməsi xeyli müşkül olacaq. Digər tərəfdən, zəbt edilmiş ərazilərin Azərbaycanın istədiyi kimi mərhələli şəkildə ölkəmizə qaytarılmasına dair planların da yaxın tezlikdə işə düşməsi gözlənilir.

Hər halda, Rusyanın xarici işler naziri Sergey Lavrovun Qorçakov Fondunda təşkil etdiyi onlayn Dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqqda danışşərək səsləndirdiyi fikirlər de bu ehtimalı xeyli gücləndirdi.

Xatırladaq ki, həmin çıxışında Lavrov olduqca mühüm açıqlamalar verdi. Qeyd etdi ki, hazırda danışşərlərmasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli hellini təklif edən bir sənəd var. O, açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunub və bildirib ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni "Kazan principləri" və keçən ilin aprelində Moskvada həmsedrərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan, Rusiya xarici işler nazirlərinin görüşündən sonra açıqlanan, hazırda feal müzakirə olunan layihələr var: "Bütün bu sənədlər mərhələli yanaşma esasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ etrafındaki bir sıra rayonların azad edilməsinin, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını ehtiva edir". Ermənistan mediası və ekspertləri bildirir ki, Rusiya Qarabağı Azərbaycana qaytarmaq tezisini yenidən gündəmə gətirdiyi üçün Lavrov indiki möqamda belə bir açıqlama ilə çıxış edib.

Ermeni şərhçi Tevos Arşakyan yazar ki, Lavrovun bu bəyanatı İrəvan üçün yaxşı heç nə vəd etmir: "Lavrov münaqişənin nizama salınmasında niyə "mərhələli həll" variantından danışır, Azərbaycanın ərazi bütövlüyü və BMT TS-nin qətnamələrini yada salır? Şübhəsiz, Rusiya yenidən öz geosiyasi planlarının icrasına çalışır. Ərazilərin qaytarılması hesabına Türkiye ilə körpü'ləri gücləndirmək və Azərbaycanı öz ittifaqlarına doğru çəkmək isteyir. Buna

göre de Qarabağın qaytarılmasına dəstek vermək niyyətindədir". Elə erməni politoloq Ara Vardanyan da eyni mövqə sərgileyir. Onun sözlerine görə, Ermənistan həkimiyətinin reallığı təhrif etməyə çalışdığı bir vaxtda Azərbaycan zəbt edilmiş ərazilərin geri qaytarılması istiqamətində əməli addımlar atır: "Ermənistan həkimiyəti danışşərlərin mövcud gedisiñin dağidici təsirini bildiyi üçün texminen 2 il ucuz formalarla xalqı aldadır ki, Qarabağ məsələsində hansısa sənəd barədə danışlışdır". O qeyd edib ki, lakin Rusiya xarici işler naziri öz "sühl" qətnaməsini açıqladı: "O, biz müxalifətçilərin texminən iki iddir danışdıǵımızı söyledi. Şübəm yoxdur ki, həkimiyəti zəbt etmiş "sühl" partiyası çox tezliklə siyasi ataları olan Levon Ter-Petrosyanın vaxtıla yaşıdagı eyni aqibəti yaşayacaq". Ermənistanın eks-prezidenti Serj Sarkisyan da məsələye münasibətini açıqlayaraq bildirik, mərhələli həll Ermənistan üçün dağidici nəticələrə getirib çıxara bilər: "2008-2018-ci illərdə mən və xarici işler naziri Edvard Nalbandyan Qarabağ konfliktinin mərhələli hellini müzakirə etməmiş. Mərhələli hell variantının təhlükəsi ondan ibarətdir ki, hansısa məqəmdə tərəflərdən biri öz gözləntilərini elde edə və prosesi davam etdirməyə bilər. Bu variant erməni tərəfi üçün həyatı əhəmiyyət daşıyan "Qarabağ xalqı"nın öz müqəddərətini təyin etmə haqqını reallaşdırımıya bilər. Əvvəller period olaraq paket hellin mərhələli reallaşdırılmasından səhəbet gedirdi, bəs gün Moskvadaki Dəyirmi masada Sergey Lavrov çox dəqiq və birmənali bəyanat verdi. Bu gün Ermənistan Xarici İşler Nazırılıının rehbəri rusiyali həmkarının yeni layihə haqqında bəyanatını təkzib etmedi".

Ermenistan parlamentiñin keçmiş deputatı, "Daşnakşütün" partiyasının funksioneri Lilit Qalstyan isə hesab edir ki, istenilən halda İrəvan Qarabağ məsələsində Azərbaycan və digər beynəlxalq güclər müqav-



Qarabağ probleminin çözümündə mərhələli həllin işə düşdüyü təsdiqləndi - İrəvan təlaşda...

mət imkanını itirib: "Ermənistan etrafındaki halqa daralar, hökumət isə daxili düşmənlər modelləşdirmək üçün uzaqqorən olmayan göstərişle məşğuldur". Qalstyan qeyd edib ki, Lavrovun səmimiyyili ona təsəlli vermir, bu, Ermənistan üçün acı olسا da gözənlənilən idi: "Siyaset soyuq hesablamani sevir, maraqlar, institutional yaddaş, hörmət və ırs üzərində qurulur. Siyaset elmdir: burada demək olar mikrocərrahiyə kim hər bir incəlik, detal vacib və həlləcidir. Amma Nikol Paşinyan iqtidarı hələ de bunu anlaya bilmir və bu gedişle Qarabağ Azərbaycanın tərkibinə qayıdır". Ermeni politoloq Suren Sarkisyan isə vurğulayır ki, Sergey Lavrovun bəyanatı Azərbaycan və Ermənistan xarici işler nazirlərinin onlayn görüşündən əvvəl oldu və əslində, bu bəyanatla baş tutan danışşərlər prosesinə işq tutdu. Onun sözlerinə görə, Rusiya tərəfi faktiki olaraq oyun kartlarını açdı və tərəflərin mərhələli variant etrafında danışşərlər apardığını təqdim etdi: "Mərhələli variantın öz təhlükələri var, cüntü problemi mərhələ-mərhəle hell edəndə əvvəlcə bir şeyi güzəştə gedirsin, sonra bunun qarşılığında qeyri-müəyyən müddətlik nəsə alırsan". Sarkisyan qeyd edib ki, mərhələli variant Ermənistan üçün elverişsiz variantdır. Amma İrəvanın bununla razılışmaqdan başqa çıxış yolu da yoxdur.

Ekspertlər də hesab edir ki, regionda geosiyasi durum, dünya miqyasında baş verənlər Ermənistanın işğal siyasetinin artıq dalana dırınməsinə gətirib çıxarı. Burada Rusyanın proses-

yanaşması da mühüm rol oynayır. Rusiyalı analitik Stanislav Tarasov məsələye bu prizmadan yanaşaraq qeyd edir ki, Rusiya tərəfi ne qədər "Lavrov planı"nın məsələ olmasına təkzib etməyə cəhd etse də, onu məhz pandemiya dövründə aktivləşdirmək qərarı verib: "Moskva, İrəvanla olduğu kimi, Bakı ilə də məsləhətlişmələr aparıb. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans keçirməsi təsadüfi deyil. Böyük ehtimalla bu, müzakirə edilməli olan bir sira vəziyyətlərlə bağlıdır. Mənəcə, Azərbaycan və Ermənistanın razılışa biləcəyi mərhələ başlayır". Erməni siyasi ekspert Sarkis Artsruni də məsələye eyni rakursdan yanaşır: "Dünya siyasetinin bir nömrəli mövzusu koronavirus və onun yaratdığı problemlərdir, xüsusilə Rusiyada epidemik vəziyyət, yumşaq desək, yaxşı deyil. Bundan əlavə, resmi Moskva günlər və ya həftələr əvvəl, həmin koronavirusun yaratdığı pandemiya məhəl qoyulmadan KTMT tərəfindən qorunan Ermənistanın dövlət sərhədlərində atəşkəsn pozulmasına səssiz qalmışdır. Bu baxımdan, Moskvanın bölgədəki koronavirus faktorundan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində təsirini artırmaq üçün istifadə etməyə çalışması, əvvəlki niyyətləri niyələyərək dəyişikliklər həyata keçirməsi barədə açıq bir təəssürat yaranır. Moskva mövcud vəziyyətdən "Lavrov planı" və ya onun dəyişdirilmiş formalarını irəli aparmağa teşviq etmək üçün istifadə etməyə çalışır". Elə proseslərin inki-

şafı Lavrovun niyə indi "mərhələli həll" variantından bəhs etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatmasını anlamağa imkan verir. Belə ki, koronavirus pandemiyası dövryada siyasi sistemlər də alt-üst etdi və beynəlxalq ekspertlərin proqnozlarına görə, yeni dünyada regional ittifaqlar ön plana çıxacaq. Güclü Qərb ittifaqlarının üzləşdiyi mənzərə fonunda bu perspektivlər aydın hiss olunur. Moskva anlayır ki, regional ittifaqın formallaşması, güclənməsi üçün Türkiye və Azərbaycanın dəstəyi lazımdır. Rəsmi Ankara və Bakı dəfələrlə bəyan edib ki, istenilən əməkdaşlığın yolu Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından keçir. Ruslar regional əməkdaşlıq platformasında hərbi bazalarının yerləşdiyi Ermənistanın da kənardə qalmaması, xüsusilə İranın çətiri altına keçməməsini isteyir. Və bunun yeganə yolu Qarabağ münaqişəsinin həlli, işğal faktorunun aradan qaldırılmasıdır. Bu baxımdan, Lavrovun məlum bəyanatını yeni prosesin başlanğıcı kimi görmək olar. Bütün qapıların bağlandığı, siyasi və iqtisadi dəstəyin kesiləcəyi vəziyyətdə İrəvanın regional əməkdaşlıq platformalarında yerini almaq, Azərbaycan və Türkiye ilə sərhədlərin açılması, iqtisadi dəstək elde etmək, bir sözlə, mövcud olmaq üçün yegane çıxış yolu ərazilərin qaytarılmasıdır. Burada İrəvan onu da nəzərə almağa məcburdur ki, ölkənin çətin vəziyyətdə olan iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda daha ciddi zərbələr alır. Bu diurum-

da erməni diasporundan gələn ianələrin kasılması də əlavə problemlər yaradır. Faktdır ki, ABŞ və Avropa erməni diasporunun güclü olduğu və Ermənistana iqtisadi dəstəyin gəlməsini təmin etdiyi coğrafiyalardır. Amma ABŞ-da başlanan iqtisadi böhran pandemiya ilə daha da güclənir, Avropa isə koronavirus qarşısında möglüb vəziyyətdədir. Bu coğrafiyada milyonlarla insanın işsiz qalması, sosial-iqtisadi sistemin çökəməsi erməni diasporunun da imkanlarını mehdudlaşdırır. Bununla yanaşı, işləmək üçün Qərb ölkələrinə üz tutan ermənilər ailələrini göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsilecəyi, ən yaxşı halda azalacağı iştisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və hesablamalarla görə, Rusiyada 2,5 milyon olmaq üzərindən əlavə, işləmək üçün Qərb ölkələrinə göndərdik